



BÜDCƏNİN İDARƏ OLUNMASI

Gəlir və Xərc Planı niyə vacibdir?

Pulun hara xərcləndiyini dəqiq görürsünüz

- Büdcədəki boşluqlar və lazımsız xərclər dərhal müəyyən edilir
- Gözlənilməz ehtiyaclar (məsələn, tibbi xərclər, təmir xərcləri) üçün ehtiyat fondu yaranır
- Ev, avtomobil və təhsil kimi uzunmüddətli məqsədlər planla reallaşır.

Maliyyə kəsirinin qarşısını almaq üçün gəlirinizi bu formula ilə bölün:

● **50% Ehtiyaclar:** Yaşayış üçün mütləq olan xərclər (qida, kirayə, kommunal, əsas geyim).

● **30% İstəklər:** Komfortu artıran, lakin məcburi olmayan xərclər (restoranlar, son model telefon, tətillər).

● **20% Yığım və borclar:** Gələcək üçün ayrılan vəsait və ya kreditlərin bağlanması.

Xərclərin izlənməsi və vaxtında ödənişlərin edilməsinin əhəmiyyəti

- **Maliyyə İntizamı:** Xərcləri gündəlik izləmək plansız alış-verişin qarşısını alır.
- **Kredit Reytingi:** Öhdəliklərin vaxtında ödənilməsi müsbət kredit tarixçəsi yaradır.
- **Qənaət:** Gecikmə faizləri və cərimələr kimi əlavə xərclərdən qorunursunuz.
- **Rahatlıq:** Nəzarətdə olan borclar psixoloji gərginliyi və stressi azaldır.

Bizimlə öyrən, idarə et, qazan!